

# Azərbaycan neft-qaz sənayesində qazma işlərinin tarixi, bu günü və perspektivləri

**"Əsrin müqaviləsi"nin ortaya qoymuğu gərcətliliklər**

Bu gün hətta Avropanın enerji təhlükəsizliyində müüm rol oynayan Azərbaycan əlamətdar tarixi günün astanasındadır. Sentyabrin 20-də xalqımız müasir müstəqil respublikamızın neft-qaz sənayəsini "Əsrin müqaviləsi" adı ilə daxil olmuş neft kontraktının imzalanmasının 25 illiyini təntənə ilə qeyd edəcək.

"Əsrin müqaviləsi"nin tarixi əhəmiyyətinə bu günün prizmasından yanaşan Qərb Universitetinin professoru, politoloq Fikret Sadıqov mövzu ilə bağlı qəzetimizə açıqlamasında söylədi ki, 25 il öncə dünyanın transmili şirkətlərinin rəhbərləri Bakida bir araya gelərkən Azərbaycanın qısa müddətde Avropanın enerji təhlükəsizliyinin təminatında aparıcı ölkələrdən birinə çevriləcəyini çox az adam düşünürdü. F.Sadıqov vurğuladı ki, ulu öndər Heydər Əliyevin şah əsəri olan "Əsrin müqaviləsi"nin iqtisadi tərfindən başqa, siyasi və geostrateji əhəmiyyəti de böyükdür: "Bu saziş strateji baxımdan sadəcə neft hasilatı üzrə bağlanmış müqavilə kimi xarakterizə edile bilmez. Söyüdən sazişdə Azərbaycanın enerji ehtiyatlarının Avropa bazarına çıxarılmasına nəzərdə tutulmasına baxmayaraq, müqavilə həm də böyük geopolitik təsirlərə malikdir. Əvvəla, sazişdə iştirak edən şirkətlərin malik olduğunu payların ardıcılılığı Azərbaycanın Qərberə yənəlik, eyni zamanda, balanslaşdırılmış siyaset yürüdəcəyi nə işarə idi. "Əsrin müqaviləsi" məhz qısa müddətde iqtisadiyyatımızda neft gəlirlərinin aparıcı rol oynayacağına zəmin yaradırdı".

Politoloqun qənaətinə görə, respublikamızın siyasi və iqtisadi həyatında tələyüklü dəyişikliklərin təməlini qoyan, xüsusilə Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz boru kəmərlərinin, bu gün geosiyasi və iqtisadi əhəmiyyəti ilə seçilən Cənub Qaz Dəhlizi və onun əsas seqmentləri - TANAP, TAP kimi iri transmili layihələrin reallaşmasına yol açan "Əsrin müqaviləsi"nin ərsəye gəlməsi qədim neft dövriyə kimi tanınan Azərbaycanın "qara qızıl"ın sənaye üsulu ilə çıxarılmasına başlanmasından ötən dövrde bu sahədə qazandığı möhtəşəm uğurların məntiqi nəticəsidir.

**"İlk"ə kim imza atıb:  
ABŞ, yoxsa Azərbaycan?**

Bu sualın birmənalı cavabı Azərbaycandır. Bunu biz demirik, real tarixi sənədlərə əsaslanan faktlar və rəqəmlər ifade edir. Tarixi mənbələr, xüsusilə son illerde Rusiya Mərkəzi Dövlət Tarix Arxivindən tapılmış sənədlər həqiqətən dünyada sənaye üsulu ilə ilk neft quyuşunun Azərbaycanda qazıldıığını sübut edir. Belə sənədlərdən biri Zaqafqaziya Vilayeti Baş İdaresinin Şura üzvü, dövlət müşaviri Vasilii Semyonovun bu vilayətin baş komandanı, general Aleksandr Neydqarta yazdığı 1844-cü il 22 dekabr tarixli məktubdur. Dövlət müşaviri söküdən məktubuna Abşeron yarımadasındaki neft mədənlərini etrafı təsvir edir, hasilatın artırılması üçün konkret texniki və təşkilati təkliflər irəli sürür. V. Semyonovun məktubuna müsbət rəy verildikdən sonra 1845-ci ilin aprelində maliyyə naziri Fyodor Vronçenkonun göstərişi ilə Kaspi Xəzini Palatası tərəfindən qazma işlərinə 1000 gümüş sikkə ayrıılır və Bibiheybet rayonunda keşfiyyat quyuşunun qazılması haqqında tapşırıq verilir.

1846-ci ilin yanvarında isə Bakı neft və duz mədənlərinin direktoru, dağ mühəndisleri korpusunun podpolkovniki Nikolay Voskoboinikovun rəhbərliyi ilə Bibiheybet yatağında iki quyunun qazılmasına başlanılır. Quyulardan biri 21 metr dərinlikdən neft verir və bununla da dünyada neftin sənaye üsulu ilə hasılmanın əsası qoyulur.

Bu kimi real faktlar ortada olduğunu halda, çox maraqlı və maraqlı olduğu qədər də təccübülür ki, invidək bütün dünyada sənaye üsulu ilə ilk neft quyuşunun ABŞ-in Pensilvaniya ştatında qazıldığı iddia edilir. Lakin yuxarıda qeyd etdiyimiz faktlardan da məlum olur ki, Pensilvaniya ştatında bu tipli quyu Azərbaycandan düz 13 il sonra 1859-cu ildə "həyata vəsiqə almışdır". Ortada, necə deyerlər, daşdan keçən dəlin-sübutlar olduğu halda gərəsan nə üçün ABŞ sənaye üsulu ilə qazılmış ilk neft quyuşunun vətəni sayılır?

Muzey mütexəssisi Aygül Şamçiyeva dönyada daha çox ABŞ-da qazılan quyuşun tanınmasının səbəbini belə izah edir: "ABŞ-daki quyuşdan sənaye həcmində neft aşkar olunmuşdu. Bakıda isə 21 metr dərinlikdən neft aşkar olunsa da həcmi çox az idi. Ona görə belə qərara geliblər."

Yeri gəlmışkən qeyd edək ki, 2017-ci ilin aprelində Bibiheybet yatağında dünyada sənaye üsulu ilə qazılmış ilk neft quyuşunun bərpasının başa çatdırılması və həmin ayın 26-də Azərbaycan Prezidenti İlham Əliyev quyuşunun bərpadan sonra vəziyyəti ilə tanış olması faktı da müasir müstəqil Azərbaycan dövlətinin neft sənayesinin yaranma tarixinə hörmət və ehtiramının eyni təzahür kimi qiymətləndirilməlidir. Təqdirətiyin haldır ki, həzirdə Azərbaycana müxtəlif ölkələrdən gələn turistlərin də ziyanətgahına çevrilən sənaye üsulu ilə qazılmış ilk neft quyuşunun yerləşdiyi ərazidə bu quyuşun özü ilə bərabər, XIX əsrə burada "Nobel qardaşları neft hasilatı şirkəti"na maxsus neft və neft məhsullarının daşınması üçün ağcaqayın ağacından hazırlanmış fəner borunun bir hissəsi, həmçinin həmin şirkətin sifarişinə əsasən Bakıya getirilmiş quyuşüstü avadanlıqlar da nümayiş olunur.

**Ölən 173 ilin xronikası:  
21 metr dən 7 min 411 metr dək...**

Şübhəsiz, Azərbaycanda qazma işlərinin inkişafının aydın mənzərəsinə yaratmaq üçün ilk növbədə ölkəmizin neft-qaz sənayesi tarixinde iki möhtəşəm hadisə arasında parallelər aparmaq zərurəti yaranır: 1846-ci ilin yanvar ayı. Bakıda Bibiheybet yatağında sənaye üsulu ilə ilk quzu qazılır və o dövr üçün rekord həddə- yerin 21 dərinliyinə gedib çatan bu quyuşdan dünyada birinci dəfə sənaye üsulu ilə neft hasil olunur. 173 il sonra. 2019-cu ilin 15 aprel tarixi, saat 13:00. Bakıdan 100 kilometr cənub-şərqdə, "Şahdəniz" yatağından 25 kilometr şimal-şərqdə yerləşən, qaz ehtiyatları 350 milyard kubmetr, kondensatları isə 45 milyon ton hacmində dəyərləndirilən "Abşeron" yatağında 2017-ci ilde Xəzər tersanəsində tikilib sınaqdan keçirilmiş "Heydər Əliyev" yarımçıraq qazma qurğusunun qazdığı ilk quyu Xəzər dənizində bu gündə rekord göstərici hesab edilən 7 411 metr dərinliyə çatır.

Neft Araşdırımları Mərkəzinin rəhbəri İlham Şaban "iki sahil"ə açıqlamasında neft-qaz sənayemizin bu inkişafına necə nail olmasına



aydınlıq getirdi. Bildirdi ki, neftin ilk dəfə sənaye üsulu ilə çıxarılmasından sonra mərhələlərə tətbiq edilən, her biri inqilabi yenilik kimi dəyrənləndirilən geoloji-keşfiyyat tədbirləri və qazma işləri həzirdə Avropanın enerji təhlükəsizliyində söz sahiblərindən biri olan Azərbaycanın bugünkü uğurlarını təmin etdi: "Təsəvvür edin, 1846-ci ilə qədər Abşeron yarımadasında bəlle, gülünglə və digər primitiv alətlərlə qazılan quyuşların dərinliyi maksimum 10 metr çatırdı. Bu gün isə 7411 metr dən səhəbə gedir. O zaman primitiv alətlərlə qazılan quyuşun etrafını taxta ilə bərkidir, neft layinga çatandan sonra üstündə buruq tikib çıxarılan xam nefti arxalar vasitəsilə gölmeçələre yönəldir, oradan da satışa göndəriridilər. Bu gün isə qazma işlərinin səviyyəsi həm texnologiya, həm də modernləşmə baxımdan fantastik həddə çatıb. Halbuki 173 il bundan əvvəl bu günün reallıqlarını hətta göz öününe getirmək belə mümkün deyildi."

**Niye məhz Heydər Əliyev erası?**

Neftin ilk dəfə sənaye üsulu ilə çıxarılmasından sonra mərhələlərə, xüsusilə 1949-cu ilin 7 noyabrında açıq dənizde "Neft Daşları" yatağının aşkar edilməsi və 1950-ci ilde istismara buraxılması ilə Azərbaycan dünyaya səs salan uğurlara çatısa da, bugünkü nəqliyyətlərimizin böbünrəsi olan yeni neft strategiyaşının hazırlanması və həyata keçirilməsi ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Zənnimizcə, neft-qaz sənayesində Heydər Əliyev erasının başlanması ilə ölkəmizin energetika sektorunda qazanılan bugünkü cəhənsül qələbələr arasında möhkəm təllərə bağlılığı açıq-aydın görmək üçün təkcə bu faktı qabartmaq kifayətdir: 1969-cu ildə Ulu Öndər Azərbaycan SSR-in rəhbəri seçiləndək Xəzərdə istifadə olunan texniki vəsait yalnız dənizin dərinlikləri 40 metr qədər olan sahələ-

Ümumiyyətlə, müasir tariximizə "Azərbaycannın neft-qaz sənayesində Heydər Əliyev erası" adı ilə daxil olmuş Ulu Öndərin 1969-1982-ci illeri ehətə edən birinci dövründə və 1993-2003-cü illeri ehətə edən ikinci hakimiyyəti illərində respublikamızın neft-qaz sənayesində qazanılan möhtəşəm uğurları nəinki bir qəzet məqaləsinə, hətta cild-cild kitablara belə sığışdırmaq mümkün deyil. Zənnimizcə, yeni neft strategiyasının ölkəməzə qazandırıldığı en böyük uğurlar "Əsrin müqaviləsi"nin imzalanmasından öten 25 ilde Ümummilli Liderin və Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkənin yanacaq-energetik sektorunda elde olunan nəqliyyətlərin Azərbaycanın bugünkü gerçikliklərini yaratmasıdır.

**"SOCAR-AQS": Azərbaycanın müasir qazma sənayesində əsas söz sahibi**

Yuxarıda qeyd etdiyimiz kimi, Azərbaycanda neftin sənaye üsulu ilə çıxarılmasına başlanandan keçən müddətdə, xüsusiələ son 25 ilde istər quruda, istərsə də dənizdə qazma işlərinin daim tekmilləşdirilməsi və modernləşdirilməsi ölkəməzin neft-qaz sənayesinin inkişafında həlliçi rol oynamışdır.

Bu uğurlarda 2007-ci ildə "SOCAR" və "Abşeron Qazma Şirkəti" tərəfindən inşəq olunmuş qazma ve quyu xidmətləri göstərən birə müəssisə statusunda təsis edilmiş "SOCAR-AQS"-nın müstəsnə xidmətləri xüsusi vurğulanmalıdır. Bu gün Azərbaycanın qazma sənayesində xüsusi yeri olan "SOCAR-AQS" MMC-nin əsas fəaliyyəti Xəzər dənizinin neft və qaz yataqlarında quyuşların layihələndirilməsi, planlaşdırılması, neft-qaz quyuşlarının maili və horizontal qazılmaqla mənimşənilməsi, əsaslı təmiri, yan lülələrin qazılması ilə bağlı iş və xidmətlərin ibarətdir.

Mübligəsiz demək olar ki, "SOCAR-AQS" Azərbaycanın milli qazma müəssisəsi kimi ilk dəfə olaraq analoqu olmayan yeni nəsil qazma qurğularının Azərbaycana getirilməsinə və onların vasitəsilə Xəzərin en dərin qatlarında dünyə neft-qaz sənayesini tarixində bənzərsiz mürəkkəb qazma eməliyyatlarının aparılması uğurla təmin edir. Dənizdə neft-qaz yataqlarının qazılması və quyu təmiri xidmətlərinin göstərilməsi üzrə API Spec Q2 Keyfiyyət idarəetmə Sisteminin tələblərinə əsasən sertifikatlaşdırılmış "SOCAR-AQS"nın platformadə və Baş İnzibati Ofisində quraşdırılmış, qazma işlərinə onlayn nəzarət sistemi vasitəsilə bu gün MMC-nin mütxəssisliyi ile yanaşı, sifarişçi şirkətin eməkdaşları da öz ofislərində qazma vaxtı quyuuda gedən prosesləri anbaan izləyə bilirlər. Bundan əlavə, Xəzərin Azərbaycan sektorunda yüksək tezyiqli və temperaturlu quyuşların qazılması, o cümlədən "Bulla" yatağı üzrə V və VII horizontlardan bəynelkalq standartlara cavab verən şüxur nümunələrinin götürülməsini ilk dəfə olaraq "SOCAR AQS"nın həyata keçirməsi müəssisənin necə böyük texnoloji imkanlara malik olduğunu əyani surətdə səbüt edir.

Həzirdə dayaz sulu "Güneşli" yatağında yerləşən 7 və 11, "Qəribi Abşeron" yatağında 10, "Ümid" yatağında 1 və "Bulla" yatağında 6 sayılı Dəniz Stasionar Özüllerində qazma işlərini yeni nəsil qurğu və avadanlıqların, o cümlədən 3000 at gücünə malik "Drillme" avadanlığının tətbiqi ilə uğurla davam etdirən "SOCAR-AQS" perspektivdə Xəzərin Azərbaycan sektorunda dərin sahələrdə yüksək tezyiqli və temperaturlu quyuşların qazılması, o cümlədən "Bulla" yatağı üzrə V və VII horizontlardan bəynelkalq standartlara cavab verən şüxur nümunələrinin götürülməsini ilk dəfə olaraq "SOCAR AQS"nın həyata keçirməsi müəssisənin necə böyük texnoloji imkanlara malik olduğunu əyani surətdə səbüt edir.

Zahid Rza,

**"iki sahil"**

**Yazı "SOCAR-AQS" MMC və Azərbaycan Mətbuat Şurasının "Əsrin müqaviləsi"nin imzalanmasının 25 illiyi münasibətlə kütləvi informasiya vasitələrinin təmsilciləri arasında keçidiyi müsabiqəyə təqdim edilir.**